

09-10 Fevral 2021-ci il tarixdə Odlar Yurdu Universitetində
“Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin Azərbaycan
iqtisadiyyatına inteqrasiyası: konseptual baxış” mövzusunda
RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS
keçiriləcək.

Keçirilmə yeri: Odlar Yurdu Universiteti.

Materialların elektron versiyasının son təqdim etmə tarixi: 10.01.2021-ci il.

Konfrans proqramının göndərilməsi: 25.01.2021-ci il

Konfransın əsas istiqamətləri:

I Bölmə: Vətən müharibəsindən sonra Azərbaycan iqtisadiyyatının yeni şəraitdə inkişaf perspektivləri.

II Bölmə: İşğaldan azad edilmiş ərazilərdə prioritet inkişaf istiqamətləri.

Konfransın işçi dilləri: *Azərbaycan , Rus , İngilis.*

Konfrans materiallarının tərtibat qaydaları:

Materiallar 12 Times New Roman ölçüdə, 1 intervalla, A4 formatda (bütün tərəflərdən 2.5 sm sahə) 3-5 səhifəlik həcmində, xülasə üçün isə 100 sözə qədər həcmində, açar sözlər 5-6 termindən ibarət, cədvəllər Word və ya Excel proqramında cədvəlin üstündə nömrələnməklə, düsturlar 12 şrifti ilə ayrıca obyekt şəklində ardıcıl nömrələnməklə, şəkillər, qrafiklər, diaqramlar bir obyekt kimi qeyd olunmaqla qruplaşdırılmış formada olmaqla adları altda nömrələnməklə, müəlliflərə istinadlar böyük mötərizədə birinci istifadə olunan ədəbiyyatın nömrəsi sonra isə onun səhifəsi məs [1. s.40], nəticələrdə elmi yenilik, praktiki əhəmiyyət və perspektivlər haqqında qeydlər olmaqla elektron formatda qəbul olunur. Məqalələr antiplagiat proramı ilə yoxlanacaqdır.

Konfrans materialları elektron toplu və kitab halında dərc olunacaqdır.

Konfrans materiallarının strukturu:

- Sağ tərəfdən bölmənin nömrəsi;
- Sol tərəfdən **UOT** indeksi;
- Ortadan böyük hərflərlə **BOLD (qara)** şriftlə məqalənin adı;
- Ortadan **BOLD (qara)** şriftlə məqalənin müəlliflərinin elmi dərəcəsi, soyadları, adları və ata adları;
- Növbəti sətirdən hər müəllifin iş yeri, vəzifəsi, e-mail ünvanı;

- İşin xülasəsi (məqalə azərbaycan dilindədirsə xülasə ingilis dilində, rus dilindədirsə ingilis dilində, ingilis dilindədirsə azərbaycan dilində);
- Növbəti sətirdən açar söz və söz birləşməsi (məqalənin öz dilində və ingilis dilində);
- Əsas mətn; Xülasə; Ədəbiyyat siyahısı.

Konfransın keçirildiyi ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov 13, Odlar Yurdu Universiteti.

Konfransın təşkilat komitəsi ilə əlaqə:

Əşrəf Həsənov – Konfransın elmi katibi, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi, i.e.n. Telefon +99450 235 47 46

Konfrans materiallarının təqdim olunması:

Məqalələrin elektro versiyası _____ ünvanına təqdim olunmalıdır.

Nümunə

Bölmə _____

UOT _____

MƏQALƏNİN ADI

Müəllifin adı, atasının adı, soyadı (tam açıq şəkildə)

elmi dərəcəsi, elmi adı,

işlədiyi və ya təhsil aldığı müəssisənin adı

email

Abstrakt (Xülasə):.....

.....

Key words (Açar sözlər):.....

Əsas mətn -----

.....

Ədəbiyyat

1.....

2.....

3.....